



Əgərçi xoşdu mənə etri,  
ham sefəsi gülin,  
Cəfəsi çıxdı, nə hasıl ki,  
yox vəfəsi gülin.

Azərbaycan odəbiyyatında qadın şairələrin yaradıcılığı olduqca maraqlıdır. Bunların içorisində Xurşidbanu Natavan yaradıcılığı diqqəti colb edir. Pocziya bağına ovozsız meyvələr boxş edən şaironin yaradıcılığı Azərbaycan odəbiyyatının zənginləşməsinə səbəb olub.

Mehdiqulu xanın qızı Xurşidbanu Natavan 15 avqust 1832-ci ilde Şuşada anadan olub. Xurşidbanu ailənin yegənə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vorososu olduğu üçün onu sarayda «Dürrü yekta» (Tök inci), el arasında isə «Xan qızı» çağrırlar. Xurşidbanu "Quran" ayələrini və dini chkmaları əzborloməklə yanaşı, dünyovi elmələrə də tanış olub. Ərəb və fars dilərini Xan qızı dörrindən öyrənərək klassik şairin nozəriyyəsini məməmsizib. O, lazımı dərcədə bilik oldıqdan sonra müntəzəm surətdə mütələfi ilə möşəkul olub. Dahi şorq şairlorin olo düşən nadir kitabları, qiymotlı olyazmaları Xurşidbanunu klassik odəbiyyata bağlayıb. Qasim boy Zakir, Mirzo Camal Cavanşir-Qarabağı, Mirzo Adığözel boy Qarabağı, Əhməd boy Cavanşir kimi hörmətlə və tənmiş şəxsiyyətlər öz yaradıcılıqları, odəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşidbanuda şairə və sonoto olan şövq və həvəsi qüvvətləndiriblər.

Natavan yaradıcılığa toxminən XIX əsrin 50-ci illərindən başlayıb. İlk vaxtlar onun "Xurşid" imzası ilə yazdığı şairələrin

## Xurşidbanu Natavanın anadan olmasından 185 il ötür

oksoriyyəti itibbatıb, yalnız cüzi bir hissəsi bizo golib çatıb. 1870-ci ildən etibarən şairə özüne "Natavan" toxolluslu götürərək, dörən mözəmlərə qozollarını yaradıb. Onun şeirləri hələ sağlığında dildəndilə düşüb, olyazma şəklində yayılıb. Xurşidbanunun şeirlərini mözəmlərən şərtlə olaraq dörd qismə ayırmak mümkündür: aşiqanə şeirlər, təbiət gözəlliklərinə həsr edilmiş şeirlər, müasirlərinə yazdığı mənzumələr, hüznünlü şeirlər.

Natavan yaradıcılığında hüznünlü şeirlər cəl gözlə bədii tosvirdə verilir ki, müasir oxucu buna vələh olur. Aşağıdakı qozoloq yətirək:

*Nə bəhr olaydı, nə ümman,  
nə böylə göz yaşı cari,  
Nə gül üzündə, ilahi,  
bu növi şəbnəm olaydı.*

*Nə gül olaydı, nə gülzari-  
gülşənən dəxi seyri,  
Nə xar möhnəti, bülbü,  
sənilə möhkəm olaydı.*

*Nə cah olaydı, nə zindan,  
nə karivan güzəri,  
Nə Yusifi bu bələdə görən  
bir adəm olaydı.*

*Nə bəzm, olaydı,  
nə bazarı Yusif əhvalı,  
Nə rəhgüzərdə Züleyxa  
qəm ilə həmdəm olaydı.*

*Nə ah olaydı, nə əfsus,  
nə parə-parə könül,  
Nə Natavanın, ilahi,  
həvəsi dərham olaydı!*

Şaironin yaradıcılığında aşiq-nəqdo şeirlər xüsusi silənən. Qadın üroynin sevgisini öz pocziya dünyasında tosvir edən Natavan yaradıcılığı valchedicidir. Onun sevgi şeirləri torbiyəvi xarakterli olmaqla yanaşı, sevginin ülviliyini, alılıyini göstərir. Şaironin aşağıdakı qozoli diqqəti colb edir:

*Suri-cəşin başına axırı sövda götürür,  
Bu müşoxəsidi ki, cəq aşiqə qovğa götürir.*

*Tari-zülfündü məni  
böylə girifstar eləyib.*



*Nə gələ başıma,  
ol zülf-i-mütərrə gətirir.*

*Gül üzün görmək  
əgər mümkün olaydı bir dəm,  
Hər zaman görmək  
onu nuri-mücəlla gətirir.*

*Qasıq göz, novki-mücə  
fitna üçün cəm olmuş,  
Ox atub, tiğ cəlib,  
hər biri dəvə gətirir.*

*Könlümü qarət edir eylə ki,  
tari-zülfün,  
Rumə, sanki həbəsi  
laşğəri-yəğmə gətirir.*

*Naqənin varmı şüuru bula aşiq guyin,  
Onu Məcnuna  
tərəf cəzbeyi-Leyla gətirir.*

*Yusifin sanma,  
dübərə görə Yəqub üzün,  
Mehr bazarına gör getsə,  
Züleyxa gətirir.*

*Yusifi Misirdə gər aldı  
Züleyxa nəqda,  
Nəqdi-can, aşiq olan,  
əldə mühəyyə gətirir.*

*Sidqi-qəlb ilə nisar  
etmiş idin can nəqdin,  
Natavan, mücdə bu gün,  
qətlinə fərma gətirir!*

Şaironin yaradıcılıq dünyası həmişə

diqqət mərkəzindədir. Onun şeirləri bu gün orta məktəbdə şagirdlərə tədris olunur və yaradıcılığı daim öyrənilir. Bu münasibətlə Ağsuda Azərbaycan odəbiyyatında rübabları və qozolları ilə tanınan Xurşidbanu Natavanın anadan olmasının 185 illiyinə həsr olunan tödbir keçirilib. AZƏRTAC xəbor verir ki, tödbirdə mərkəzi kitabxananın direktoru Cobrayıl Bədəlov, metodika şöbosinin müdürü Məhbubə Əhmədova, uşaq şöbosinin müdürü Ülkə Hacıyeva çıxış edərək Xan qızının həyat və yaradıcılığı barədə otlaflı danışıblar. Qeyd edilib ki, Məmməd Rahimin "Natavan" poeması, İlyas Əsfendiyevin "Natavan" pəysi məhz Xan qızına həsr olunub. Onun adına küço, klub, kitabxana və məktəb var. Olyazmaları, şoxsi geyim və əşyaları arxiv və müzeklärə saxlanılır. Şaironin Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulub. Natavanın Şuşadakı büstü ermonilər tərəfindən vohşicəsinə gülləbaran edilib və tullantı metal kimi satılıb. Azərbaycanın hakimiyət orqanlarının soyları ilə həmin büst aşkar edilərək Bakıya gotirilib. Sonda tödbir iştirakçıları "Xan qızı - Xurşidbanu Natavan - 185" sərgisi ilə tanış olublar.

Xurşidbanu Natavan 1897-ci il 1 oktyabrda vəfat edib və Ağdamın "İmarot" qəbiristanlığında dəfn olunub.

Mahmud Əyyub